

**“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nda Energetika Nazirliyinin icraçı olduğu tədbirlərin
2009-2013-cü illər ərzində icra vəziyyəti haqqında 5 illik
MƏLUMAT**

| Sıra №si | Tədbirin adı | İcra müddəti | Tədbirin icrası ilə əlaqədar görülmüş işlər | Tədbirin icrasının qiymətləndirilməsi | | | Tədbirin qismən icra edilməsi və ya edilməməsinin səbəbləri |
|---|---|-----------------|---|---------------------------------------|-----------------------|-------------------|--|
| | | | | Tam icra olunub | Qismən icra olunub | İcra olunmayıb | |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 4.3.3. Dağlıq Şirvan iqtisadi rayonu | | | | | | | |
| Elektrik enerjisi, istilik və qaz təchizatı | | | | | | | |
| 16. | 4.3.3.3.Sənaye, kənd təsərrüfatı və məişət tullantılarından bio maddələrin istehsalı və tətbiqi üzrə müasir texnologiyaların işlənməsi və tətbiqi | 2009-2013 | <p>2009-2013-cü illər: Kənd təsərrüfatı tullantılarından sənaye, məişət və iaşə təyinatlı bioloji yanacaq qazlarının alınması və bu qazla işləyən kiçik elektrik stansiyalarının yaradılması istiqamətində işlər aparılır. Aparılan təcrübələrdə müəyyən edilmişdir ki, temperatur 30-35°C hədlərində saxlanması bioqazın çıxımını xeyli azaldır. Bioqaz hasil edən qurğularda istifadə olunan biokütlənin qalığının çox keyfiyyətli və zərərsiz gübrə kimi istifadə edilə bilər. Alınmış nəticələr əsasında fərdi və sənaye əhəmiyyətli bioqaz istehsal edən qurğuların texnoloji reqlamentləri və layihə sənədləri işlənilib hazırlanmışdır, onların montajı üçün cizgilər hazırlanıb.</p> <p>2009-cu ildə Şamaxı rayonunun Avaxıl kəndinin orta məktəbinin qızdırılması məqsədilə bioqaz qurğusu quraşdırılmışdır.</p> <p>Bu istiqamətdə tədbirlərin davam etdirilməsi məqsədi ilə rayonda mütəmadi təbliğat işləri aparılır.</p> | Tam icra olunub | | | |
| 4.3.5. Quba-Xaçmaz iqtisadi rayonu | | | | | | | |

| Elektrik enerjisi, istilik və qaz təchizatı | | | | | | | |
|---|---|-----------|--|-----------------|--|--|--|
| 24. | 4.3.5.7.Sənaye, kənd təsərrüfatı və məişət tullantılarından bio maddələrin istehsalı və tətbiqi üzrə müasir texnologiyaların işlənməsi və tətbiqi | 2009-2013 | <p>2009-2013-cü illər: Kənd təsərrüfatı tullantılarından sənaye, məişət və iaşə təyinatlı bioloji yanacaq qazlarının alınması və bu qazla işləyən kiçik elektrik stansiyalarının yaradılması və tətbiqi üzrə elmi – tədqiqat işlərinin aparılması planlaşdırılır. Aparılan təcrübələrdə temperatur 30-35°C hədlərində təyin olunmuşdur. Temperaturun bu həddən çox və ya az saxlanması bioqazın çıxımını xeyli azaldır. Bioqaz hasil edən qurğularda istifadə olunan biokütlənin qalığının çox keyfiyyətli və zərərsiz gübrə kimi istifadə edilməsi təklif olunmuşdur. Alınmış nəticələr əsasında fərdi və sənaye əhəmiyyətli bioqaz istehsal edən qurğuların texnoloji reqlamentləri və layihə sənədləri işlənilib hazırlanmışdır, onların montajı üçün cizgilər hazırlanıb.</p> <p>Alternativ enerji qurğuları sahəsi üzrə ixtisaslaşmış ALTEN Group şirkəti (əvvəlki adı “Sun Universe” MMC) 2009-cu ilin mart ayından Bioqaz sahəsi üzrə tədqiqatlara başlamışdır. 2009-cu il iyun-iyul aylarında xarici mütəxəssislərlə birgə ilk pilot layihəsi hazırlanmış və avqust ayında həmin layihə Quba rayonunun Digah kəndində həyata keçirilmişdir. Layihənin həcmi 5 m³ olan bioreaktora malik inək peyini əsasında bioqaz istehsal edən qurğudan ibarətdir.</p> <p>Bioqaz qurğusunun qiyməti nisbətən yüksək olduğundan ölkəmizdə əhali qurğunu nağd pulla ala bilmir. Qurğunun müxtəlif kredit təşkilatları vasitəsilə alınması üçün uyğunluq sertifikatı və digər sənədlər tələb olunur. Hazırda bu istiqamətdə işlər görülür. İndiyədək</p> | Tam icra olunub | | | |

| | | | | | | | |
|--|--|--|--|--|--|--|--|
| | | | 10 ədəd 5 m ³ həcmli bioqaz qurğusu istehsal edilmiş və 12 m ³ həcmli bioqaz qurğusunun layihəsi hazırlanmışdır. Tədqiqat və sınaq işləri üçün dövlət tərəfindən dəstək (maliyyə, texniki, texnoloji, hüquqi, mütəxəssis və s.) göstərilməsi vacibdir. | | | | |
|--|--|--|--|--|--|--|--|